

SEYFƏLİ QƏHRƏMANOV

AZƏRBAYCANIN NAXÇIVAN MUXTAR RESPUBLİKASI SUTUTARLARINDA
ÇIRKLƏNMƏ İNDİKATORU – SAPROFİT YOSUNLARIN YAYIMASI

Məqalədə suların çirkələnməsinin göstəricisi olaraq – saprogen yosunların Naxçıvan Muxtar Respublikası sututarlarında yayılma dinamikası haqqında məlumatlar verilir. 2016-2019-cu illərdə aparılan tədqiqatlar nəticəsində regionun sututarları, çayları və göllərində 15 növ gőy-yaşlı, 5 növ yaşlı və 4 növ diatom yosunlar aşkar olundu. On cox növə sayına Merismopedia Meyen, 1839 Merismopedia Meyen, 1839-4, Anabaena Bory et al Bornet-3, Microcystis P.T. Kützing-3, Oscillatoria Vaucheria et al Gomont-3 cinslərində rast gəlməmişdir. Diatom yosunlarının 4 saprogen növləri Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur. Qeyd olunan növərlər çirkələnmə indikatoru saprogen növlər olub, kosmopolit, simali-alp, alp, arktiko-alp, indiferent və boreal çərçəfli elementləri təşkil edir. Sututarlarda daima çirkələndirilməsi ilə əlaqədar olaraq, qeyd olunan saprogen yosunların digər sututarlara nisbətən daha intensiv yayıldığı müşahidə olunmuşdur. *Clorococcusum*, *Volvic*, *Closterium*, *Ankistrodesmus*, *Ulatrix*, *Melosira*, *Navicula*, *Synecha*, *Aphanizomenon*, *Anabaena* cinslərinə daxil olan növləri iyun ayındakı başlayaraq müxtəlif su mənbələrində rast gəlmək olur. *Navicula* sp., *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella* sp., *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kutz. növləri əsas etibarılı suların temperaturu 25-28°C olan dövrlərdə daha intensiv yayılırlar.

Açar sözlər: növ, mezohalob, oliohalob, oliqosapro, polisapro, halofill, asidofil, alkali fil, plankton, kosmopolit.

Giriş. Son yüzilliklər dövründə dünyanın hər yerində çirkəb sular və məsiətdən çıxan yuyucu vasitələrin tullantıları bir qayda olaraq, çaylar, göllər, sututarlara axıdır. Nəticədə su mənbələrindəki canlılar aləminin flora və faunasına koskin mənfi təsir göstərir. Bu sututar və çaylardan yaşayan canlılar aləmi arasında təbii bioloji tarzlıqlın pozulması baş verir.

Qazaxıstanın Alagöldündə 5 taksonomik yosun şöbələri üzərində aparılan tədqiqatlarda indikator evqelen yosunların əsas yayılması sututara çirkələndirici üzvi maddələrin buraxılması ilə bağlı olmuşdur [7, s. 63-74; 16]. Artıq miqdar *Microcystis*-in iştirak etdiyi mühitdə azot fiksasiyası zəifləyir. Azot fiksasiya edən sapşəkilli sianobakteriyaların, eləcə da *Anabaena* sp. yosunlarının fəaliyyəti qida maddələrinin dövrənuna güclü mənfi təsir göstərir. Su mühitində azotun səviyyəsi, qida maddələrinin yüksək, fosforun isə az olmasa anabaenanın mikroçistis üzərindəki dominantlığı ilə yüksək təsirdə olur [11, s. 75-77]. Gőy-yaşlı yosunlardan *Oscillatoria* sp. tərəfindən zəhorli anatoksin müxtəlif yollarla sintez olunur və sututarlara ifraz olunur. Bu maddənin biosintezinə bir çox sianobakteriyalaraladır və rast gəlinir [9, s. 1-3; 1]. Deniz quşları və heyvanları arasında ölüm hallarının baş verəməsi səbəbləri, orada yaşayan zərərləri yosunlar (saprogenlər) tərəfindən suya buraxılan toksinlərlə izah olunur. Bunun sabobi, suların “Çıçəklənməsi”-də müşahidə olunmuşdur [8, s. 1-9].

Növərlərəsi antaqaonizm və sinergizminin kəskinleşməsi nəticəsində, sututarlarda bir çox zərərləri növlərin sürətlə artması baş verir ki, belə sututarlar təhlükəli vəziyyətə düşür. Çirkələnmış sututarlarda gőy-yaşlı yosunların sürətlə artması nəticəsində suyun “Çıçəklənməsi” baş verir, su mənbələrinin üzeri qalın pərdə ilə örtülür və mühitdə toksiki maddələr ifraz olunur [3, s. 10, s. 2266-2269; 13, s. 73-82; 14, s. 128-132]. Gündən şüasının keçməsi çətinləşdirildiindən orada yaşayan yaşılı yosunlarda xlorofillər parçalanır. Sularda SO₂, NH₃, CH₄-nın artması və

O₂-nın azalması hesabına qaz rejimi pozulur, orada yaşayan canlıların həyatı üçün vacib olan evribiont növlerin sayı kəskin olaraq azalır [4, s. 1-9]. Biokütünləri təşkil edən növler arasındakı bioloji tarzlığı pozulması nəticəsində su mənbələrində öz-özünü tömizləmə prosesi zəifləyir, belə suların çirkələnməsi getdikcə artır. Suya buraxılan zəhərləri tullantılar təkəcə indikator yosunlarının saylarının artmasına deyil, eyni zamanda onların bir qismi suyun dibinə çökərək balıqların və su onurğalarının əsas qidasını təşkil edən fitobentos, zoobentosların həyat fəaliyyətinə zəiflədir [2, s. 8-15; 3, s. 8-11], onların məhv olmasına şərait yaradır. Bu hadisə balıqların və xərcəngkimilərin həyat fəaliyyətlərini zəiflədir, nəticədə sututarlarda balıqlığın məhsuldarlığı aşağı düşür. Ifraz olunan toksiki maddələr üçucu deyil, suda yaxşı həll olduğundan onları torpaq tərkibində iuducu komponentlər adsorbsiya edə bilmir. Onlar sızmış yolu ilə bulaqların və çeşmələrin sularına qarışırlar, nəticədə belə su mənbələri də yararsız vəziyyətə düşür. Çirkələnməyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə ekoloji monitorinqlər keçirilir [12, s. 136-563; 15, s. 58-64; 16; 17].

Material və metodika. Tədqiqat obyekti olaraq, Naxçıvan MR-in iri sututarlarından Uzunoba, Sirab, H.Əliyev adına su anbarları, Batabat I, II, III gölləri, Naxçıvançay, Gilançay, Əlinçay seçilmişdir. Qeyd olunan sututarların ayrı-ayrı yerlərində əvvəlcən daimi stasion məntəqələr seçilmişdir. Yazın ilk dövrlərindən, 2016-2019-cu ilin mart ayının əvvəllerində başlayaraq noyabr ayının birinci dekadasına qədərki dövrlərində gedilən ekspedisiyalar və sarbst marşrutlar zamanı müxtəlif hündürlük qurşaqlarında yerləşən sututarlardan qəbul olunmuş ümumi metodikalar əsasında nümunələri toplanılmışdır. Bu məqsədlə xüsusi konstruksiyalı fitoplankton torundan istifadə olunmuşdur. Plankton toru bütöncü toplayıcı və ona tikilmiş qaz materialından, ipəkdən və ya kaprodan hazırlanmış 77 №-li konusvan kisədən ibarətdir.

Yosun nümunələri başlıca olaraq aydın, günəşli hava şəraitində yığılmışdır. Dayaz su mənbələrindən nümunələr metal stəkanın köməyiylə suyun səthindən əldə edilmişdir. Aydın havada su bitkilərinin gövdəsi ətrafında buludabənzər halmaşık kütələndən ibarət yosunlar əl üsulundan istifadə edilməklə toplanıldı. Bu bitkilər üzərində yaşılı və ya boz rəngli selik müşahidə edildiyi halda, su bitkisi bütövlükde nümunə stəkanına keçirilmiş və üzərinə həmin su mənbəyinin suyundan olavaş olunmuşdur. Toplanılmış nümunələr üzərində təzə haldə mikroskopik tədqiqatlar aparılmışdır. Yosunların növ tərkibi ümumi qəbul edilmiş metodlar və təyinidicilər vasitəsilə yerinə yetirilmişdir. 1999-2014-cü illərin müasir Beynəlxalq nomenklatur dayışıklılıkları (BioLib, ITIS, EOL) əsasında yosunların taksonomik spektri tərtib edilmişdir [1, s. 107-109; 6, s. 440-472]. Nümunələr toplanıllarkən stasionar məntəqələrdə su-ların temperaturları da ölçülmüşdür. Suluların mineral tərkibi CD 97 Hi-Tech TDS Meter With ATC, pH-i Orion 420 A+ cihazların vasitəsilə təyin olunmuşdur.

Alınmış natičaların müzakirəsi. Naxçıvançayın aran ərazisindəki sahələrində iyul-sentyabr aylarında gőy-yaşlı yosunlardan *Anabaena flos-aquae* (Lyngb.) Breb., *A. lemmermannii* P. Richt, *A. circinalis* (Kütz) Hansg., *A. affinis* Lemm., *Aphanizomenon flos-aquae* (L.) Ralfs, *Oscillatoria tenuis* Ag. O. brevis (Kütz.) Gom., *O. agardhii* Gom., *O. planctonica* Włosz., *Nostoc commune* (Vaucheria) Elenkin, *Merismopedia trolleyi* Bachm., növərlərin iyul-sentyabr aylarında sürətlə inkişaf etdikləri müşahidə olundu. Bu yosunlar su mənbələrinin çirkələnməsi ehtimalı göstərən indikatorlardır. Batabat-1, 2 və Şah Abbas göllərində Qanlıgöldə eləcə də, yaşayış məskənlərindən keçməyan çay və onların qollarında çirkələnmə indikatorları olan yosunların intensiv yayılması müşahidə edilmədi.

Naxçıvan MR-in aran hissəsində su mənbələrinin çirkələnməsi ilə əlaqədar olaraq yuxa-

nda qeyd etdiyimiz yosunlardan başqa, burada digər saprobluq indikatorları: *Chaetoceros socialis* Makar et Lawr., *Merismopedia tenuissima* Lem., *M. punctata* Meyen., *Synechocystis salina* Wisl., *Microcystis parietina* (Nag.) Elenk., *Phormidium temue* (Menegh.) Gom., *Oscillatoria cisseleevii* Anissim. yosun növləri yayılmışdır. Bu yosunlar çaylar vasitəsilə sututarlara gəlməkən orada mürəkkəb alqofloranın yaranmasında bilavasitə iştirak edirlər. Lakin oligosapro, və α β mezosapro yosunlar, polisapro yosunların yaşadıığı mühitə döşdükde onların bir qisminin sürdürülməsi dayanır, *Aphanizomenon flos-aquae* (L.) Ralfs, *Oscillatoria tenuis* Ag. növləri isə sürətlə artır.

Naxçıvan MR-in suanbarları, çayları və göllərinə gedilən ekspedisiyalar və sərbəst marşrutlar zamanı toplanılan nümunələrdən: *Oscillatoria* Vaucher et al Gomont, 1892 cinsinə daxil olan *O. planctonica* Woloszynska (= *Limnothrix planctonica* (Wolosz.) Meffert.) in Geitler, 1911 (1925), 2. *O. chlorina* F.T. Kützing et al Gomont, 1892, 3. *O. brevis* Kutz., *O. formosa* Bory. çirkələnmə indikatoru saprogen yosunlar növ tərkibi, yayılma dinamikası və onlara təsir edən ekolojik faktorlar öyrənilmişdir. Qeyd olunan çirkələnmə indikatoru yosunlardan başqa onlarda assosiasiya təşkil edən digər yosunlar aşkar edilmişdir.

Cirkələnmə indikatoru yosunların an intensiv yayılma dövrü iyul-sentyabr aylarında suanların temperaturunun 25-29°C olan dövrülərə təsadüf etdi [5, s. 25-28].

Tədqiqatlar zamanı *Oscillatoria* Vaucher et al Gomont cinsinin 3, diatom yosunların 4 saprogen növləri Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur.

Şinif: *Cyanophyceae* Schaffner, 1909; Sachs, 1874,

Cins: *Synechococcus* Nageli, 1849; *Synechococcus elongatus* (Nageli) Nageli.

Cins: *Merismopedia* Meyen, 1839, növlər: *Merismopedia glauca* (Ehrenberg) F.T.Kützing, 1845 [syn.: *M. aeruginea* Brebisson in F.T.Kützing, 1849; *M. punctata* Meyen., *M. tenuissima* Lemmerm.

Cins: *Anabaena* Bory et al Bornet et al Flahault de Saint, növlər: *A. flos-aquae* (Lyngbye) Brebisson in Brebisson et al Godey et al Bornet et al Flahault, 1886 (Lyngbye) Brebisson (incl.), 2. *A. cylindrica* E. Lemmermann, 1896, 3. *A. macrospora* Klebahn, 1895,

Cins: Cins: *Schizothrix* F.T. Kützing et al Gomont, 1892. Ann. Sci. Növ: *Sch. mullerii* Nageli et al Gomont, 1849

Şinif: *Hormogoniophyceae* Starmach, 1966.

Cins: *Microcystis* F.T. Kützing et al E. Lemmermann, 1907 nom. cons. Növlər: *M. flos-aquae* (Wittrock) Kirchner, 1898, 2. *M. aeruginosa* (F.T. Kützing 1833) E. Lemmermann, 1907, *f. elongata* C.B.Rao, Toxic as, *M. pulveria* (Wood) Forti emend Elenkin.

Cins: *Aphanizomenon* A. Morren et al Bornet et al Flahault, 1888-Növ: *Aphanizomenon flos-aquae* Toxic as.

Cins: *Lyngbya* C. Agardh Et al Gomont, 1892, Növlər: *L. limnetica* E. Lemmermann, 1898, *L. martensiana* Menegh.

Cins: *Phormidium* F.T. Kützing et al Gomont, 1892 – *Phormidium tenuie* *Chlorophyta* Reichenbach, 1828.

Şinif: *Ulvophyceae* *Ulvophyceae* K.R. Mattox et al K.D. Stewart, 1978.

Cins: *Ulothrix* F.T. Kützing, 1833, *U. tenuissima* Kütz.

Şinif: *Chlorophyceae* Wille, in E. Warming, 1884.

Cins: *Chlorella* Beyerinck, *Chlorella vulgaris*, *Euglena gracilis*

Cins: *Scenedesmus* F.J.F. Meyen, 1829, 1. *S. guadricauda* (P.J.F. Turpin) L.A. de Brebisson

Saprobluq səviyyəsinin halobluğa görə keyfiyyətə trofik sinifləndirilməsi (A.Del Umo)

Suların keyfiyyatca sınıflandırılması	Saprobluq səviyyəsi	Halobluq səviyyəsi	Trofik səviyyə
0	Ksenosapro	Halofil	Hipotrof
I	Oligosapro	Oligohalob-indiffermt	Oligotrof
II	β - mezosapro	Oligohalob-indiffermt	Mezotrof
III	α - mezosapro	Oligohalob-halofil	Evtrof
IV	Polisapro	Halofil-mezohalob	Hipertrof

Bələ suların indikatoru yaşılı yosunlardan: *Scenedesmus guadricauda* (Turpin) L.A. de Brébisson, göy-yaşılı yosunlardan isə *Anabaena flos-aquae* (Lyngbye) Brébisson in Brébisson, *A. lemmermani* P.Richt, *A. circinalis* (Kütz) Hansg., *A. affinis* Lemm., *Anabaena cylindrica* Lemm, *Microcystis aeruginosa* (Kützing) Kützing 1846, *Aphanizomenon flos-aquae* Ralfs ex Bornet & Flahault 1886, *Oscillatoria tenuis* Ag., *O. brevis* (Kütz.) Gom. Ag., *O. agardhii* Gom., *O. planktonica* Wolosz. Gom., növləri xüsusi olaraq qeyd edilir [3, s. 6-17].

Polisapro yosunlarının intensiv yayıldığı müşahidə edildikdə, artıq bu su mənbələrinin yüksək dərəcədə çirkələndiyini göstərir. Goy-yaşılı yosunların kütləvi surətdə artması (suyun "çirkələnməsi") noticásında onlara suya toksiki maddələr ifraz edirlər ki, hamisini mənbələrdə yaşayış baliqlar, onurgasızlar, bə sudan içən istiqənlər heyvanlar, cıl quşları, hətta insanlar belə ölümü nəticələnən Qaff xəstəliyinə (ilk dəfə baliqlıarda müşahidə olunmuşdur) tutulurlar.

Nöticə. Tədqiqatlar noticásında Naxçıvan MR-in iri sututarlarında 2 sınıf, 3 y/sınıf, 4 sıra, 7 fəsil, 9 cinsə daxil olan 20 növ yəgənə, 5 növ yaşıl və 2 növ diatom yosunları aşkar olundu. Burundan *Oscillatoria* Vaucher et al Gomont cinsinin 3, diatom yosunlarının 4 saprogen növləri Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur. Qeyd olunan növlər çirkələnmə indikatoru saprogen növlər olub, kosmopolit, şimali-alp, alp, arktoalp, indiferent və boreal coğrafi elementlər tiplərinə daxildirlər. Sututarların daima çirkələndirilməsi ilə əlaqədar olar, qeyd olunan saprogen yosunların digər sututarlara nisbətən daha intensiv yayıldıqları müşahidə olundu.

Clorococcum, *Volvox*, *Closterium*, *Ankistrodesmus*, *Ulothrix*, *Melosira*, *Navicula*, *Synedra*, *Aphanizomenon*, *Anabaena*, cinslərinə daxil olan növlərə iyun ayından başlayaraq müxtəlif su mənbələrində rastgolmok olur. *Navicula* sp., *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella* sp., *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kütz. növləri əsas etibarilə suların temperaturu 25-28°C olan dövrülərə intensiv yayılırlar.

ƏDƏBİYYAT

- Qohrəmanov S. Naxçıvançayın aşağı və orta dağ qurşağında yerləşən hissəsinin alqoflorası və onun saprogen yosunları // AMEA Naxçıvan Bölüşünün "Elmi əsərlər" jurnalı. Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi, 2019, c. 15, № 4, s. 105-110.
- Alimjanova X. A., Coatov G. T. Saprobluq səviyyəsinin halobluq səviyyəsi // Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölüşünün Elmi əsərləri, 2020, № 2, s. 118-123.
- Barnova S. C., Klyuchko P. D., Belousov E. P. Vodoroşli və sənaye mikroorganizmlərinin suların temperaturu 25-28°C olan dövrülərə intensiv yayılırları // Nöticə. Naxçıvan MR-in iri sututarlarında 2-3 klassa çirkələnmə indikatorları // Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölüşünün Elmi əsərləri, 2020, № 2, s. 118-123.
- Barnova S. C., Klyuchko P. D., Belousov E. P. Vodoroşli və sənaye mikroorganizmlərinin suların temperaturu 25-28°C olan dövrülərə intensiv yayılırları // Nöticə. Naxçıvan MR-in iri sututarlarında 2-3 klassa çirkələnmə indikatorları // Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölüşünün Elmi əsərləri, 2020, № 2, s. 118-123.

4. Денисов Д.Б. Водоросли – Индикаторы изменений пресноводных экосистем Европо-Арктического региона / Материалы Международной конференции / Под ред. В.А.Румянцева, И.С.Трифоновой. СПб. Свое издательство, 2017, с. 88-91.
5. Каҳраманов С.Г. Сезонное распространение индикаторно-сапробных водорослей в водных экосистемах Нахчыванской Автономной Республики Азербайджана // The Scientific Method (Warszawa, Poland), 2018, vol. 1, № 17, pp. 25-28, GENERAL Impact Factor; Режим доступа: <https://www.slg-journal.com/archive>
6. Русских Е.Н., Жаковская Я.В. Токсичные метаболиты сине-зелёных водорослей и методы их определения // Вестник СПбГУ. Физика и химия. 2017, т. 4 (62), вып. 4, с. 440-473.
7. Jiyenbekov A., Barinova S., Bigaliev A., Nurashov S., Sametova E., Tzion F. Ecological diversity of algae in the Alakol Lake Natural Reserve, Kazakhstan // Botanica Pacifica. A journal of plant science and conservation. 2019, 8(2), pp. 63-74.
8. Van Hemert C., Sarah K.Schoen, R.Wayne Litaker, Matthew M.Smith, Mayumi L.Arimitsu, John F.Piatt, William C.Holland, D.Ransom Hardison, John M.Pearce. Algal toxins in Alaskan seabirds: Evaluating the role of saxitoxin and domoic acid in a large-scale die-off of Common Murres // Harmful Algae, 2020, 92, pp. 1-9.
9. Marli Fátima Fiore, Stella Thomaz de Lima, Wayne W. Carmichael, Shaun M.K. McKinnie, Jonathan R.Chekan, Bradley S.Moored, Guaniotoxin, re-naming a cyanobacterial organophosphate toxin // Harmful Algae, 2020, 92, pp. 1-3.
10. Mahadev J., Sugeetha G., Pankaja N.S., Shivakumar K.V. Alga as an Indicator of Water Quality in Fresh Water Bodies of Mysore, Karnataka, India // International Journal of Current Microbiology and Applied Sciences 2019, 8(3), pp. 2264-2271.
11. Mathias A.Chia, Jennifer G.Jankowiak, Benjamin J.Kramer, Jennifer A.Goleskib, I-Shuo Huang, Paul V.Zimba, Maria do Carmo Bittencourt-Oliveira, Christopher J.Gobler Succession and toxicity of *Microcystis* and *Anabaena* (*Dolichospermum*) blooms are controlled by nutrient-dependent allelopathic interactions // Harmful Algae, 2018, vol. 74, pp. 67-77.
12. Meriluoto J., Spoof L., Codd G. A. Handbook of cyanobacterial monitoring and cyanotoxin analysis // West Sussex: Wiley, 2017, 576 p.
13. Barinova S., Krupa E. Bioindication of Ecological State and Water Quality by Phytoplankton in the Shardara Reservoir, Kazakhstan // Environment and Ecology Research 2017, 5(2), pp. 73-92.
14. Singh S., Ramesh C. Sharma. Monitoring of algal taxa as bioindicator for assessing the health of the high-altitude wetland, Dodi Tal, Garhwal Himalaya, India // International Journal of Fisheries and Aquatic Studies 2018; 6(3): 128-133.
15. Zahraw Z., Abdul-Hameed M. Jawad Al-Obaidy, Eman Shakir, Shaymaa M.A.Hamdy Algae as bioindicator for pollution of tigris river by industrial waste // International Journal of Engineering Technologies and Management Research, 2018, vol. 5 (Iss.5), p. 58-64.
16. <http://ecomonitoring.report.ru/>
17. <https://www.journals.elsevier.com/algal-research>

AMEA Naxçıvan Bölümü
E-mail: Seyfali1947@mail.ru

DISTRIBUTION OF SAPROPHYTE ALGAE – INDICATORS OF POLLUTION OF WATERS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC OF AZERBAIJAN

The article provides information on the dynamics of the distribution of saprogenic algae, indicators of water pollution in the Nakhchivan Autonomous Republic. Studies conducted for the period 2016-2019 in reservoirs, rivers and lakes of the region revealed 15 species of blue-green, 5 green and 4 species of diatoms. According to the species composition, the largest number was observed in child-birth: 1839 *Merismopedia* Meyen, 1839-4, *Anabaena* Bory et al Boret-3, *Microcystis* F.T. Kutz-3, *Oscillatoria* Vaucher et al Gomont-3. For the first time, 4 saprogenic species of diatoms were noted for algoflora of the Nakhchivan Autonomous Republic. The noted species have saprogenic indicators of pollution, they are part of cosmopolitan, north-alpine, alpine, arctoalpine, indifferent and boreal geographical elements. Due to the constant pollution of the water bodies, the greatest number of saprogenic algae was found. Since June, species of the genera *Clorococcum*, *Volvox*, *Clasterium*, *Ankistrodesmus*, *Ulothrix*, *Melosira*, *Navicula*, *Synedra*, *Aphanizomenon*, *Anabaena*, *Junc* can be found in all types of water bodies. *Navicula* sp., *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella* sp., *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kutz. begin intensive distribution at water temperatures of 25-28°C.

Keywords: *bioecology, species, intraspecies taxon, polysaprobiac, mesogalob, oligogalob, oligosaprob, halophile, acidophilus, cosmopolite, indifferent, arctoalp.*

Сейфали Каҳраманов

РАСПРОСТРАНЕНИЕ САПРОФИТИНЫХ ВОДОРОСЛЕЙ – ИНДИКАТОРОВ ЗАГРЯЗНЕНИЯ ВОДОЕМОВ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ АЗЕРБАЙДЖАНА

В статье дана информация о динамике распространения сапрогенных водорослей, индикаторов загрязнения вод Нахчыванской Автономной Республики. Проведенными исследованиями за период 2016-2019 г. в водоемах, реках и озерах региона обнаружено 15 видов сине-зеленых, 5 зеленых и 4 вида диатомовых водорослей. По видовому составу наибольшее количество отмечено у родов: 1839 *Merismopedia* Meyen, 1839-4, *Anabaena* Bory et al Boret-3, *Microcystis* F.T.Kutz-3, *Oscillatoria* Vaucher et al Gomont-3. Впервые отмечены 4 сапрогенные вида диатомовых водорослей для альгофлоры Нахчыванской АР. Отмеченные виды имеют сапрогенные индикаторы загрязнений, они входят в состав космополитных, северо-альпийских, альпийских, арктоальпийских, индифферентных и boreальных географических элементов. В связи с постоянным загрязнением водоемов обнаружено наибольшее количество сапрогенных водорослей. Начиная с июня, виды родов *Clorococcum*, *Volvox*, *Clasterium*, *Ankistrodesmus*, *Ulothrix*, *Melosira*, *Navicula*, *Synedra*, *Aphanizomenon*, *Anabaena*, *Junc* можно встретить во всех видах водоемов. *Navicula* sp., *Navicula dicephala*, *Navicula gracilis*, *Navicula viridula*, *Rhizosolenia*, *Chlorella* sp., *Phormidium molle*, *Nostoc pruniforme*, *Anabaenopsis raciborskii*, *Ankistrodesmus angustus*, *Spirulina tenuissima* Kutz. начинают интенсивное распространение при температуре воды 25-28°C.

Ключевые слова: вид, мезогалоб, олигогалоб, олигосапроб, полисапроб, галофил, ацидофил, альгицид, планктон, космополит.

(Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 12.02.2020
Son variant 15.04.2020